

"Müstəqilliyimizin manifesti" və yaxud dünyaya yayılan Azərbaycan həqiqətləri

Heydər Əliyev bir rəhbər kimi ölkəmizin, xalqımızın, vətənimizin, dövlətimizin taleyi ilə bağlı həlledici məqamlarda, gərgin vəziyyətlərdə, strateji sahələrdə kimə nəyi və necə etmək barədə göstərişlərini verməklə bərabər, həm də doğru yolu göstərirdi. Başımıza gətirilən bələlərdən, gərginliklərdən, çatınlıklardan çıxmağın, qurultulmağın ən optimal və düzgün nizamını tapırı.

İkinci minilliyyin sonlarında ya-delli havadarlarının himayəsi ilə torpaqlarımızı işğal edən Ermənistan kimi mənfur düşmənin, eyni zamanda daxildəki siyasətbazların çəkışmələrinə məruz qalmış Azərbaycan dövləti məhv olmaq təhlükəsi ilə üzleşmişdi. Cəbhədə bir-birini əvəz edən ugursuzluqlar, işgalin faşizmdən də betər xüsusi erməni amansızlıqları ilə həyata keçirilməsi, ölkəmizin əleyhinə müteəkkil surətdə aparılan bəy-nəlxalq kampaniyalar təcili və ciddi dəyişikliyin baş verməsini labüb edirdi. Bu zaman bələlərdən qurulmaq istəyən əsl vətənpərvər insanların, zəka sahiblərinin dilinə və ürəyinə Heydər Əliyev adı yatsa da, mənfi təsirlərə məruz qalan ağılsız xudpəsəndlər qeyri fikirlərə idilər. Hakimiyyyətin kabinet ab-havası onu dadanların damagından getmək istəmirdilər. Torpaqlar itirilir, insanlar daha çox zülmə, ixtirablarla məruz qalırlılar. Belə bir məqamda müstəqillik amalı ilə hərkətə qoşulanların öz səhvərini anlamaları, hakimiyət-dəklərin artıq özlərini qorumağa güclərinin yetməməsi, bir yandan da xalqın həmrəyliyi və qətiyyəti öz işini gördü. Fərsiz hakimiyət dëskünlərinin yalançı vedlərindən bezmiş xalq seçimini edərək dün-yannın məşhur şəxsiyyətlərindən, tanınmış siyasetçilərindən olan Azərbaycanın dahi oğlu Heydər Əliyevi o ağır günlərdə xilaskarlıq missiyasını öz üzərinə götürməyə dəvət etdi.

Keçmiş SSRİ-nin rəhbəri Mihail Qorbaçovun "yenidənqurma" adı ilə start verdiyi, əslində, mərkəzdən qəməcməyə daha uyğun gə-lən anlaşılmaz siyaseti sonda bütün kapitalist-imperialist ölkələrinin 70 illik meqsədindən çatması, min bir fitnə-fəsadla can atlığı dün-yanın ikinci superdövlətinin dağılması ilə neticələndi. Bu da-ğılma prosesin müttəfiq respublikaların əl-qol açmasına imkan yaratıda, düşünlümüş surətdə regionların iqtisadi cəhətdən bir-birindən asılılığı məsələlərə ciddi yanaşmanı zəruri edirdi. Bununla da bərabər, əvvəlcədən hazırlanmış barıt çəlləyinə bənzəyən milli münəaqişlərə alovlandırılır, "ığti-şaşları yatrımaq üçün" Kreml tə-rəfindən silahlı qüvvələrin yeridilməsi "labüldəşdirilirdi". Pribaltika, Orta Asiya, Moldova, Gür-cüstan, Azərbaycan kimi ölkələr strateji mövqelərinə görə Rusiya-nın itirmək istəmədiyi müttəfiqlər arasında xüsusi yer almışdı.

Ötən əsrin sonlarında Mixail Qorbaçov Fransada iqtisadçı erməni milyarderinin siyasi məsləhətləri ilə daşnaklara meyilləndikdən sonra SSRİ-də ilk silahlı qaynar nöqtələrdən biri olaraq Qarabağda ermənilərin separatizm hərəkatə-rinə rəvac verildi. Yüzilliklərboyu hazırlıq görmüş erməni millətçilərinin həmlələrinə Azərbaycan cə-miyəti heç nə ilə cavab verə bil-mirdi. Ürəyinin hökmü ilə azadlıq mücadiləsinə qalxmış milyonları düzgün istiqamət yönəltməyi bacarmayan qüvvələr ölkəmizdə öz-başnalıqların, xaotik vəziyyətlərin daha da artmasına başlıca sə-bəb olur, bölgələrdə yaradılmış-

erməni vandallarının yuxusuna haram qatmış özünümüdafiə dəstələrinə belə əl-qol açmağa imkan vermirdilər.

Şəxsi maraqlar naminə çəkişmələr cəbhədə başıpozuqluğa gö-türb çıxarırdı ki, ermənilər bu fəsətdən istifadə edərək "böyük qardaşlarından" aldığı mənəvi güc və hərbi texnika ilə Azərbaycan torpaqlarına soxuldular. Qarabağda separatizm qızışdırın Kreml-dəki havadarların göstərişi və əməri ilə isə SSRİ-nin silahlı ceza dəstələri etiraz hərəkatına qalxmış xalqımızın gözünü qorxutmaq üçün 1990-ci ilin 20 Yanvar qırğınnını törətdilər. Respublikamızın içərilərinə sızmış xüsusi cəza dəstələri tərəfindən silahsız adamlar-

ın üzərinə tırtılı hərbi texnikanın yeridilməsi, ağır atıcı silahlardan, qadağan olunmuş güllələrdən istifadə halları dünya birliliyinin etirazına səbəb oldu. Lakin mübarizə insanlarımızın, günahsız vətəndaşlarımızın haqqını tapdalarınlar erməni yalanına uyaraq beynəlxalq aləmdə Azərbaycanın ekstremitət bir ölkə kimi imicini forma-laşdırmaq niyyətində idilər. Dün-yəşəhrətli azərbaycanlı siyasetçi Heydər Əliyev faciənin baş verdiyi günün sabahı - yanvarın 21-də özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq ölkəmizin Moskvadakı nümayəndəliyinə gəldi və Kremlin yeritdiyi irticəsi siyaset əleyhinə bəyanat verdi, bu qanlı aksiyani pislədi. Bununla da Ümummilli Lider onu çox böyük çatınlıklar gözlədiyiini bila-bılə ikinci dəfə siyasi meydana atıldı.

20 Yanvar qırğındında qaniçən ordunu və ittifaq rəhbərlərini cəsarətlə ittihad edərək Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə yayan Heydər Əliyev bu dəfə çətin və məsuliyyətli missiyasını doğma vətənimizin xilası uğrunda mübarizəsi ilə həyata keçirməli oldu. Ulu Öndərin ikinci dəfə böyük siyasetə qayıdışının səbəbi məhz xalqımızın ən çətin günlərində onun yanında olmaq, doğru yol göstərmək istəyindən doğurdu. İlk addım isə Azərbaycanda 20 Yanvar faciəsinin tördülməsinə Ümummilli Liderin verdiyi bəyanat oldu.

Bu bəyanat informasiya blo-kadasına alınmış Azərbaycanda guya ekstremistlərə görə Bakıya silahlı qüvvə yeridilməsi haqqında SSRİ-nin ermənipərəst təbliğatının yalan olduğunu dünyaya çatdırıldı. İrticəti və iftiraçı Sov.İKP rəhbərliyindən fərqli olaraq Heydər Əliyevin dilindən çıxan məlumatlara dünya ictimaiyyəti daha çox inanrırdı ki, bunun da nəticəsində yerli və beynəlxalq formatlı jurnalıstlərin, informasiya mərkəzlərinin əsl reallıqları dərindən və geniş işçiləndirməsi sayesində Bakıda və rayonlarda tördülmüş amansız qırğınlar haqqında ətraflı məlumatlar yayıldı.

Heydər Əliyev bu bəyanatda dinc şəkildə etiraz səsini qaldıran Azərbaycan xalqına qarşı tördülmüş qırğınlara görə hakimiyət-dən və partiya sıralarından istefə verdiyini bildirməklə təqiblərə məruz qalacağının fərqli idi. O, xalqımızın tarixinin ağır dənəmələ-



rini yaxşı bilirdi və hər bir dövrədə mübarizə insanların Vətən uğrunda, azadlıq uğrunda canlarını belə qurban vermeye hazır olduqlarına əmin idi. Dahi lider nəyin bahasında olursa-olsun həqiqəti beynəlxalq aləmə çatdırmağın labüdüyüyü başa düşürdü və bunu kiminsə edə biləcəyini gözləmədən bu missiyani öz üzərinə götürdü.

Heydər Əliyev onu da yaxşı dərk edirdi ki, məhz belə taleyülü məqamlarda düzgün səmti seçə bilməyən xalqlar və millətlər daha ağır boyunduruğa keçmək məcburiyyətinə salınır və göləcəklərini daha məşqəqəlli şərtlər altında ya-shamalı olurlar. Ağlılı siyasetçi kimi dərk edirdi ki, imperialist siyasetə qarşı açıq və qotı mübarizədə doğma Azərbaycanın, sevimli xalqının yanında olmalıdır.

Bununla da canını qurban vermekdən çəkiməyən, qanını bu torpağa halal edən xalqın azadlıq mücadiləsi yeni mərhələyə qədəm qoydu. Heydər Əliyevin mübarizə meydandası gəliş ilə siyasetdən uzaq siyasetbazların, hərb-dən anلامı olmayan komutanların, yalançı bəyzadələrin ürəyi azadlıq eşqılı çırpınan vətənpərvərlərin nahəq güllələrə qurban getmələrinə, mənasız çəkişmə və dava-dalaşlara sürüklənmələrinə son qoyuldu.

Xatırladaq ki, Azərbaycana qədər "antisovet təbliğatına" qarşı bu cür cəza tədbirləri Pribaltika və Gürcüstanda da həyata keçirilmişdi. Əhalinin gözünü qorxutmaq ənənəsi on illərlə SSRİ rəhbərliyinin söykəndiyi ən məşhur və sına-nılmış "anlaşma mexanizmi" sayılırdı. Baş vermiş cinayətlər SSRİ təbliğat maşının süzgəcdən keçirildikdən sonra geniş kampaniya-larla milletlərin, xalqların şüruna yeridilirdi. Lakin 20 yanvar faciəsindən fərqli olaraq, əvvəlki qırğınların baş verdiyi ölkələrdə Heydər Əliyev kimi qətiyyətli lider olmamışdı ki, qırğınların əsl mahiyətini dünyaya bəyan edə bilsin, si-nəsini irəli verərək onu "günahlan-dıran"ların cavabını açıq və qotı şəkildə üzlərinə çırpın, on başlıcası isə sovet irticə maşınının izləməsindən, məhvedici hərəkətlərindən yaxa qurtararaq öz xalqının xilaskarına çevrilsin!

Heydər Əliyevin bəyanatı Kremlin planlarını alt-üst etdi. Ümummilli Liderin faciənin bilərkdən törədildiyini, insanların qəsdən və xüsusi amansızlıqla öldürüldüyü, bu cür amansızlılığı, qətllərə ehtiyac olmadığını geniş ictimaiyyətə çatdırması, qırğının baş vermesini ölkə və respublika rəhbərlərinin bütün mövcud imkanlardan istifadə etmədikləri, onların məkrli siyaseti və səriştəsiz idarəcilik qabiliyyəti, xalq faktorunu və dövlətçilik maraqlarını nəzərə almamaları ilə əlaqələn-

dirməsi dünyaya daha çox inandırıcı golirdi.

Bu proses hələ əliqanlı qatilin bütün sovet məkanına hökm elədiyi, öldürdüğünü öldürdüyü, aradan itirdiklərinin heç vaxt üzə çıxmayaqları, həbs elədiklərinin dün-yanın ən qaranlıq, olçatmaz zindanlarda cürütüdləri bir zamanda baş verirdi. Heydər Əliyev cəsa-rotə bu sözləri cinayətkarların üzünə deyirdi. Moskoda verdiyi bəyanatında 20 Yanvar faciəsinə görə günahkar olanların cəzalandırılması tələb olunurdu. SSRİ rəhbərliyini ittiham konkret fakt, dəlil və sübutlarla izah olunur və onların mühəkiməsinin qanuna uyğunluğu hüquqi cəhətdən əsaslandırıldı.

Bu fikirləri səsləndirəndə Heydər Əliyev belə də Azərbaycana qayıtmak haqda düşünürdü. Lakin Kremlin məkrli siyasetini dərindən təhlil edən, respublikada hakimiyət çəkışmələrinin parça-lanmaya gətirib çıxara biləcəyi ehtimalı, ən qorxulusu isə ermənilərin tarixi məqamlardan istifadə edərək Qarabağı ilhaq etməklə torpaqlarımızı əla keçirməsi təhlükəsi, Naxçıvana əsəssiz iddialar ən real addimin atılması zərurəti yaratdı. Bu reallıq isə Heydər Əliyevin təcili olaraq Bakiya, oradan da doğulub boy-a-başa çatdığı Naxçıvana getməsini zəruri etdi.

Beləliklə, "müstəqil mübarizənin manifesti" cinayətkarların ittiham aktı olmaqla yanaşı, həm də Azərbaycan dövlətçiliyinin, milli maraqlarının perspektivlərini müəyyən edən mühüm tarixi sənəddir.

Təəssüf ki, Kremlin qanlı cay-naqları Azərbaycana uzadılmaqla yanaşı, sovetlər dövründə özünü, ruhunu, mənliyini, milliliyini yad-lara satmış mənfur rüseyimlər hələ də öz bəd niyyətləri ilə suyu bulandırmaqdə davam edirdilər. Belə bir zamanda Heydər Əliyevin pay-taxt Bakıda qalması mümkünəzdi. Yüksək rəhbər pillələrdə fəaliyyəti zamanı qazandığı təcrübə ilə Qorbaçovun yirtıcı hakimiyətindən gələn təhlükələri hiss edərək, sözsüz ki, özünü fəda edən insanların (ruhları şad olsun!) söyleyi-ni təcəsəsində hiss olunmadan doğma Naxçıvana gedə bildi. Naxçıvana yüksək coşqu və gül-çiçəklərlə qarşılanan Heydər Əliyev muxtar respublikada, o cümlədən bütün Azərbaycanda yaramış vəziyyəti düzgün qiymətləndirərək siyasi fəaliyyətini burada, milli qürurunu və vətənpərvərliyini mərkəzdən gizlətmədən, aşkarca-sına həyata keçirməyə başladı. İlk növbədə muxtar respublikanı yadelli silahlı birləşmələrdən temiz-

ləmək lazımlı golirdi. Bu o zaman idi ki, SSRİ-nin süqutu ilə bağlı it-tifaqa məxsus ölkəmizin orazisində olan silah və sursatın Azərbaycan və Rusiya arasında 50-nin 50-yə prinsipi ilə bölünməsi haqqında razılaşma əldə olunmuşdu və digər bölgələrdə sərhədlerin və hərbi təsisatların milliləşməsi bu razılaşmaya uyğun həyata keçirilirdi. Əslində isə ən yaxşı hərbi texnika, silah və sursat Rusyanın Ermənistanın bazalarına daşınır, köhnə, sinq-salxaq hərbi texnika isə ölkəmizə təhvil verilirdi.

Bu ədalətsiz bölgü təkcə Naxçıvan Muxtar Respublikası orazisindəki hərbi hissələrdə kağız üzərində qaldı. Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri kimi Rusiya nümayəndələri ilə görüşündə bildirdi ki, bu hərbi texnika, silah və sursatın əldə olunmasında Azərbaycanın da müttəfiq respublika olaraq öz payı var. Təkidli səhəbətlər neticəsində bütün silah-sursat və hərbi texnika öz hərbçilərimizə təhvil verildi. Müstəqillik dövründə ölkənin müdafiə qüdrətinin artırılmasında, torpaqlarımıza özünü dikmiş daşnaklara layıqli cavab verilməsində və nəhayət, möhtəşəm Zəfər salnamesinin yazılışında Naxçıvan hərbi qarnizonlarının və şəxsi heyətinin şəcaətləri danılmazdır. Muxtar respublikanın, sonradan bütün ölkənin müdafiəsi və təhlükəsizliyi ən vacib məsələ kimi məhz Ulu Öndərimizin qətiyyəti addimları və qəbul etdiyi müdrik qərarları sayəsində təmin edildi.

Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə qısa bir zamanda dini bir, qanı bir olan Türkiya və Azərbaycan arasında Ümid körpüsünün açılması ən çətin günlərdə Naxçıvan əhalisinin sözün əsl mənasında ümid yerinə çevrildi, dostluğumuzun, qardaşlığımızın, gələcək birgə uğurlu fəaliyyətizmiz, möhtəşəm Zəfər salnamesinin yazılışında Naxçıvan hərbi qarnizonlarının və şəxsi heyətinin şəcaətləri danılmazdır. Muxtar respublikanın, sonradan bütün ölkənin müdafiəsi və təhlükəsizliyi ən vacib məsələ kimi məhz Ulu Öndərimizin qətiyyəti addimları və qəbul etdiyi müdrik qərarları sayəsində təmin edildi.

Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə qısa bir zamanda dini bir, qanı bir olan Türkiya və Azərbaycan arasında Ümid körpüsünün açılması ən çətin günlərdə Naxçıvan əhalisinin sözün əsl mənasında ümid yerinə çevrildi, dostluğumuzun, qardaşlığımızın, gələcək birgə uğurlu fəaliyyətizmiz, möhtəşəm Zəfər salnamesinin yazılışında Naxçıvan hərbi qarnizonlarının və şəxsi heyətinin şəcaətləri danılmazdır. Heydər Əliyev dəyişmədi.

Heydər Əliyev dəyişmədi. Siyaset adəmi, strateq lider idi. O, bütün potensialını ümumbəşəri ideyalara xidmət sərf etmək istəyirdi. Lakin mayası yalanla yoğunlaşan, qəsdlər, irticələr, iftiralar üzərində təsəkkül tapan, ölkəni millətlər zindanına çevirməyi qarşıya-qozşanlıqların, xəotik rifahla malik bir ölkə kimi inkişaf edir və edəcəkdir.

Azərbaycan isə Ümummilli Liderin və onun layiqli varisi İlham Əliyevin müdrik siyaseti neticəsində torpaqları azad, müstəqil, yüksək iqtisadi tərəqqiyə və sosial rifahla malik bir ölkə kimi inkişaf edir və edəcəkdir.

Mahir CAVADOV,
AMEA Folklor İnstitutunun
söbə müdürü